



XUDAFƏRİN



Qəzet 1932-ci ildən çıxır № 11-12 (6877-6878) 18 oktyabr 2023-cü il

18 OKTYABR DÖVLƏT MÜSTƏQILLİYİMİZİN BƏRPASI GÜNÜDÜR

**DƏMİR YUMRUĞUN FİZİKİ VƏ MƏNƏVİ GÜCÜ -
SEVİLƏN PREZİDENTİMİZ, QALIB KOMANDANIMIZ!**

*Prezident İlham
Əliyev: "Şadəm ki,
son 20 il ərzində
verdiyim bütün
vəndlər, qarşıma
qoyduğum bütün
vəzifələr icra edildi"*

15 oktyabr 2003 - 15 oktyabr 2023-cü il. Düz iyirmi ildir ki, İlham Heydər oğlu Əliyev Azərbaycan Prezidenti kimi dayanmadan fasiləsiz fəaliyyət göstərir. Xalqımızın böyük etimad göstərdiyi və prezident seçdiyi övladı kimi o da bu etimadi layiqincə doğruldu. Dünyanın qlobal problemlərlə yaşadığı bu qarşıq zamanda özünüň yübüdüyü məqsədyönlü daxili və xarici siyaseti ilə Azərbaycanımızın dünya dövlətləri cərgəsində özünüň nüfuzlu yeri olduğunu göstərən böyük dövlət xadimi və qalib sərkərdə İlham Əliyev!

15 oktyabr 2023-cü il - özünün prezidentliyi müddətinin 20-ci il-dönmüň gündündə - Xankəndiye üçrəngli dövlət bayrağımızın sancıldığı gündə mehz Xankəndidən xalqa müraciət etməsi və işğalda olan Qarabağımızın tam azad edilməsini rəsmən bütün dünyaya bəyan etməsi xalqımızın, ölkəmizin və elecə də dünya tarixində şərəflə bir missiyani uğurla tamamladığının sübutudur. Bu tarix həm də tariximizdə 218 illik işğalın sonu deməkdir! "Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir" deyən hörmətli prezidentimiz cənab İlham Əliyev sözün əsl mənasında sözüne - vədine əməl etdi, düşmən əsarətində qalan cənnet Qarabağımızı Ali Baş Ko-

mandan kimi işgalçılardan azad etdi. Aparılan döyüslərin hamisindən qalib çıxan sərkərdəyə dünya miqyasında birmənalı olaraq ən yüksək hərbi rütbə olan generalissimus rütbəsi verilir. Türk-islam ölkəsi olduğumuzdan dünyadan bəzi dövlətləri bizim bu möhtəşəm Qələbəmizi gözü götürmediyindən, bu amili də qulaqardına vurur, dilə getirmek istəmirlər. Onsuz da Azərbaycan xalqı, Türk dünyası, İslam dünyası cənab prezidentimiz İlham Əliyevin qətiyyətli iradəsini, nəhəng siyasi liderlik bacarığını, qalib Ali Baş Komandan kimi Şanlı Zəfer tarixi yazdığını çox aydın şəkildə görür.

İnsan həm cismani, həm də mənəvi varlıdır. Mənəvi varlıq insanı yaşıdan qüvvə olaraq onun arzu və ideyalarında gerçəkləşir. İnsanın öz arzularını gerçəkləşdirməyə fiziki ömrü çatmadıqda, onun ideyalarını davamçıları yasadır, yerine yetirir. Bu mənada yeni Azərbaycanın qurucusu olan Ulu Önder Heydər Əliyevin vətənimizi azad görmək üçün başladığı işləri həm oğul kimi, həm də siyasi varis kimi cənab prezidentimiz İlham Əliyev uğurla davam etdirdi və şərəflə sona yetirdi. Əbəs deyil ki, 44 günlük şanlı Zəfer savaşından sonra Ulu Öndərin məzarı üstünə gələrək "xoşbəxtəm ki, ata vəsiyyətini yerine yetirdim" dedi. Bu cümlənin məntiqindən çıxan əsas fikir budur ki, Ulu Öndər doğma övladı və siyasi varisi kimi

ölkəmizi işqli gələcəyə çıxarmaq üçün, vətənimizi - Qarabağımızı işgalçılardan azad etmək üçün qurduğu planları və ideyaları ona çatdırıbmış. Xatırlayırsaq, Ulu Önder: "Mən İlham Əliyevə özüm qədər inanıram" demişdi. Atasının və xalqının ona bəslədiyi etimadı bu 20 ildə öz əməli fəaliyyəti ilə doğrudan prezidentimiz bu gün xalqın sonsuz sevgisini qazanmış liderdir.

2020-ci ilin 27 sentyabrında başlanan 2-ci Qarabağ savaşı prezident və Ali Baş Komandan kimi İlham Əliyevin dəmir yumruğunun hansı gücə qadir olduğunu bütün dünyaya görkə elətdirdi. O Dəmir yumruq təkcə fiziki gücə yox, mənəvi güc - zindançəkic kimi də bir sira məqamlarda siyasi təsir gücünü göstərdi. Cəbhə zonasında düşmənin başına enən dəmir yumruq fiziki olaraq düşmən ordusunu darmadağın elədi. Eyni zamanda mühabibə gedə-gedə mətbuat konfransı keçirdən ölkə başçısına bəzi bədnam ölkələrin bədnam jurnalıtlarının verdikləri ikibاشlı, qərəzli suallara da kreativ düşüncə ilə, dərin məntiqlə verdiyi cavablar da dəmir yumruğa dönüb miskin başlarını əzdi, məkrli mövqə tutanların cılız beyinlərini dəmir yumruq kimi əzib iflic elədi.

15 oktyabr 2023-cü ildə prezidentlik dövrünün 20-ci ildönmüň gündündə Xankəndi, Xocalı, Əsgə-

ran, Ağdərə və Sərsəng su anbarında Dövlət bayrağımızı ucaldan Ali Baş Komandanımız bununla Qarabağımızın tam azad edildiyini bütün dünyaya bəyan etdi. Öz sözünü və gücünü diqtə etməyi bacaran siyasi dövlət xadimi kimi - xalqının və dövlətinin sevilən prezidenti kimi və generalissimus sağa bütün apardığı haqq-edəlet uğrundakı döyüsləri zəfərə başa vurmuş qalib sərkərdə - Ali Baş Komandan kimi adını - şöhrətini tariximizin və dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazdırdı cənab prezidentimiz İlham Heydər oğlu Əliyev! Bu möhtəşəm zəfəri ilə o, prezident kimi öz xalqının xoşbəxt gələcəyinin qaranti olduğunu sübut etdi. Bu misilsiz parlaq Qələbə ilə o, təkcə bədnam qonşularımız olan erməniləri və Ermənistəni məglub etmedi, o, həm də düşmənlərimizin havadarlarını - onlara pul, kapital yatırı milyonçu-milyarder-trilyarder mafiya qruplaşmalarını və həmçinin ermənilərə züy tutan, qəhəmər çıxan ikiüzlü, haqsız nəhəng dövlətləri məglub etdi. Dəmir yumruq döyüş meydanında düşmənlərimizi cismən əzib məhv etdiyi kimi, Dəmir yumruq söz - informasiya, havadarlıq cəbhəsində de haqsız düşmənlərimizin tərəfdəşlarının arxasını yerə vurdu.

Başqa sözlə, zəngin mənəvi - intellektual güc, iradə, siyasi qətiyyət sahibi olan prezidentimizin Dəmir yumruğu bir ölkə başçısı

kimi mənəvi olaraq düşmənlərimizin və havadarlarının miskin başlarını əzib - yerində oturdub, məglubiyyətə uğratdığı kimi, Ali Baş Komandan kimi də 44 günlük qanlı-qadəli hərb savaşında və 24 saatlıq antiterror əməliyyatında da Dəmir yumruq fiziki güc rəmzi olaraq düşmənlərimizin və separatçı qüvvələrin başına endirilməklə onları yox elədi.

Bir sözlə, ölkə başçımız İlham Əliyevin Dəmir yumruğu Ali Baş Komandan olaraq döyüş cəbhəsində düşmənlərimizi əzib mehv etdi, prezident olaraq da dünyanın ağıllı, çevik siyasi dövlət xadimlərindən biri kimi isə Dəmir yumruqunu intellekti, zəkası ilə nümayiş etdirib düşmənlərimizi və onların havadar mənfur tərəfdarlarını məglubiyyətə uğratdı.

Biz bu cür mənəvi və fiziki Dəmir yumruq sahibi olan prezidentimizlə və Ali Baş Komandanımızla fərqli edirik! Yumruq həm də əldəki barmaqların birleşib güc təşkil etməsinin göstəricisidir! "Biz birlikdə güclüyük!" deyən və o gücün nümayiş etdirən prezidentimizlə bizim - Azərbaycan xalqının sarıslıq birliliyi əbədidir. Xalqımızla prezidentimizin sıx, ayrılmaz birliliyi bizi Qalib Xalq, Qalib Dövlət etdi. Tanrı bu birliliyi qorusun! Tanrı xalqımızı qorusun! Tanrı prezidentimizi qorusun! Tanrı Ali Baş Komandanımızı qorusun!

Şakir ALBALIYEV





Tarix yazan əbədiyyaşar LİDER



"Tarix yazan əbədiyyaşar lider" mövzusunda dəyirmi masa təşkil edilib

13 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda "Heydər Əliyev İli" çərçivəsində "Tarix yazan əbədiyyaşar lider" mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon İH aparatının məsul əməkdaşları, YAP fəalları, ziyanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Ulu Önder Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Cıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildiriblər ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçekliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə de Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşınan dövrü Heydər Əliyevin adı ilə six bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.



Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmunu azərbaycanlılıqdır. Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbine həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfakkürünün, tarixin sinağından şərəfle çıxmış unikal idarəciliq məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan,

rib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roylu oynayıb. Uğurlu siyasetin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqışdə qalib tərəfə çevriləmisi və ərazi bütövlüyüümüzün birmənalı təsdiqi ilə özünü ifade edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan "Qarabağ Azərbaycanıdır!" reallığını cəmi 44 gün ərzində tarix şərəfle həkk etdi.

Tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayishi ilə davam etdirilib.



Müəllimlərimiz təltif olunublar

Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin əmri ilə rayonumuzun ümumi-təhsil müəssisələrində çalışan bir sıra təhsil işçiləri Azərbaycan təhsilinin inkişafında göstərdikləri xidmətlərinə görə və "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə təltif olunublar.

"Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə

1. Sadiqova Kəmale Vəliyəddin qızı - 6 sayılı tam orta məktəbin ingilis dili müəllimi

Fərxi Fərmanla

1. Ağayev Faiq Sabir oğlu - 10 sayılı tam orta məktəbin tarix müəllimi

2. Ağayeva Nəzakət Əvəz qızı - K.Məmmədov adına B.Mərcanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi

3. Əliyeva Kifayət Nazim qızı - Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin kimya müəllimi

4. Həsimova Aynur Məhməd qızı - V.Hüseynov adına Daş-

kəsən kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

5. Quliyeva Sevinc Tofiq qızı - 6 sayılı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

6. Şahverənov Əlqəmə Məhəmməd oğlu - V.İsmayılov adına Çərəken kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

7. Vəliyev Zaur Fəxrəddin oğlu - 8 sayılı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Təltif olunan müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıraq.

"Xudafərin"

ona hər zaman dayaq olan ümum-milli liderin uzaqqorən, praqmatik siyaseti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı sehifesi yazıldı. Qürurverici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, həzirdə böyük yüksəliş dövrünü yaşıyan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müeyyənləşdirilən inkişaf xəttini dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstə-

İcra başçısının səyyar qəbulları Qaradağ rayonunda



Sentyabrın 28-də Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, rayonunun akademik Mehdi Mehdiyadə adına tam orta məktəbində keçirib. Qəbulda İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, ölkə ərazisində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

Rayon rəhbəri qəbulu gələn vətəndaşların qaldırıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlər üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Sakinlər son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirvan şəhərində



Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 13 oktyabr 2023-cü il tarixdə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərciyin klubunda keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, RİH başçısı aparatının məsul əməkdaşları, həmin ərazidə müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri iştirak ediblər.

İcra başçısı çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətlili həllinə nail olunmasıdır. Daha sonra rayon rəhbəri cənab Prezident İlham Əliyevin xarici ölkələrə səfərlərindən, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də işğaldan azad olmuş ərazilərdə aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən səhbat açıb. Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb.



Cəbrayıl şəhəri günü qeyd olundu



Hər il 4 oktyabr tarixi-nin düşmən işgalçılardan azad edilməsi şərfinə Cəbrayıl şəhəri günü kimi qeyd olunması haqda ölkə prezidenti cənab İlham Əliyev Sərəncam imzalamışdır. Bu məqsədlə də bir sırə silsilə tədbirlər keçirilmişdir.

Belə tədbirlərin biri oktyabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində təşkil olunmuşdu. Cəbrayıl rayon İcra Hakimiyyəti əməkdaşlarının, YAP fəallarının, rayon ziyalılarının iştirakı ilə keçirilən tədbir Şuşa rayon tarix-diaryarşunaslıq muzeyinin direktoru Azər Abdullayevin təşkilatçılığı ilə keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş və Muzey tərəfindən hazırlanmış film nümayiş olundu. Daha sonra Muzeyin iclas zalında rəsmi hissə başlandı.

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevə söz verildi. Arif müəllim bu gündü tarixin respublikamız və xüsusən də Cəbrayillilər üçün çox qürurverici gün olduğundan danışdı. Cənab prezidentin Cəbrayıl rayonuna, əhalisinə xüsusi qayğılarından söz açıb bildirdi ki, bir sırə ilkler məhz rayonumuzla bağlıdır. Belə ki, prezidentliyə namizədliyi dövründə də, president seçiləndən sonra da cənab prezident ilk görüşünü biz Cəbrayillilərlə keçirdib. Bundan başqa, rayon mərkəzi kimi ilk azad olunan rayon da Cəbrayıl oldu və bu müjdəni də televiziyanın xalqımıza cənab prezidentimiz çatdırıldı. Eyni zamanda Türkiyənin Cumhurbaşkanı Rəcəb Tayyib Erdoğanı işgaldan azad olunmuş rayonlar içərisində ilk dəfə Cəbrayılda qarşılıdı, Cəbrayılda fəxri qarovalı dəstəsi düzüldü və s.

"Kredo" qəzetinin baş redaktoru Ə.R.Xələfli çıkışında bu qələbənin qazanılmasına və bizə bu xoşbəxtliyi nəsib etməkdə Ali Baş-

Komandan kimi İlham Əliyevin ünvanına xoş sözər səsləndirdi. Cəbrayıl rayonunun adı ilə bağlı eramızın V-VII əsrlərinə aid olan Cəbrayıl Ata məqbərəsinin, qədim yaşayış məskəni olan Dağtumandası Divlər sarayı mağarasının, Hadrut rayonunun ilk adı olan Ağaqlan adı ilə bağlı Ağaqlan məbədinin adlarını xüsusi olaraq çəkdi və qeyd etdi ki, bu qədim tarixi yerlər gələcəkdə turist axını kimi də diqqətdə saxlanılmalıdır.

Yazıcı Elçin Hüseynbəyli, yazıçı - jurnalist Ramilə Qurbanlı, professor Tərlan Quliyev, fəlsəfə doktoru Tariyel Abbaslı, Əməkdar artist Yaqut Abdullayeva və başqaları çıxışlar edib, doğma Cəbrayıl-la bağlı təessüratlarını bölüşüb, iftخار hissələrini çatdırıldılar.

İstiqlal Muzeyində yerləşən Cəbrayıl rayon Tarix-Diaryarşunaslıq muzeyində də oktyabrın 4-də "Azadlığın mübarək, Cəbrayıl!" adlı ədbi-bədii tədbir keçirildi. Şəhidlərin xatirəsinin anılması və Dövlət Himnimizin səsləndirilməsilə başlanan tədbirin aparıcısı Bəturə xanım Şirinli ilk sözü muzeyin direktoru Aytən xanıma verdi.

Aytən Fetullayeva çıxışında 27 illik həsrətə 2020-ci ildəki 44 günlük Şanlı savaşda qəhrəman şəhid və qazilərimizin hünəri sayəsində son qoyulduğundan söz açdı. Cəbrayıl şəhərinin 4 oktyab-

rda işğaldan azad edilməsi şərəfinə hər il 4 oktyabrın cənab prezidentimizin Sərəncamına əsasən Cəbrayıl şəhəri günü kimi keçiriləcəyini diqqətə çəkdi. Tədbir iştirakçılarını, bütün Cəbrayillilərini Cəbrayılın azad olunması gününün bayram edilməsi münasibətilə təbrik etdi və yaxın gələcəkdə Cəbrayıl'a qayıdışımızı arzuladı.

Muzeyin əməkdaşı Şəfa Hacıyeva Cəbrayıl şəhəri haqda tarixi-etnoqrafik yönədə məlumatı çatdırıldı.

Muzeyin sabiq direktoru Tariyel Abbaslı, şəhid anası Səkinə İbrahimova, Qarabağ qazisi Akif Yunusov, "Xudafərin" qəzetiñin baş redaktoru Şakir Əlifoğlu və



başqaları Cəbrayılın azad olunduğu günün ölkə miqyasında bayram edilməsi ilə bağlı sevinclərini bölüşdülər.

Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 8-ci sınıf şagirdlərindən Reyhan Baxşəliyeva, Məlekxanım Əsgərova, Fatimə Yusifli, Aytəkin Xosrovzadənin ifalarında "Həsrət bitdi, Qarabağ" adlı kompozisiya nümayiş olundu.

Axırda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Qeyd etdim ki, Cəbrayıl şəhəri günü şərfinə rayonumuzun digər məktəblərində və müəssisələrində də bayram ovqatlı silsilə tədbirlər keçirilmişdir.

ƏLIFOĞLU



Heydər Əliyev - 100

— Yeni hüquq — sistemimizin qurucusu

Coxəsrlıq dövlətcilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsinə, onun keçmişini eks etdirən zəngin tarixi vardır. Şərqi ilə demokratik dövləti olan Azərbaycan Xalq Cumhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi dövlətimizin yarandığı vaxt - 1918-ci il may ayının 28-de təsis edilmişdir.

Həmçinin ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

1933-cü ilde məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasetinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birləşkərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şəhəri, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın teşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğununa və vekillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

Təsadüfi deyil ki, 1993-cü ilde Ulu Öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan Ulu Öndər 1997-ci ilde demişdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi alılıyin təmin olunması əsas vəzifəmizdir".

Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, paytaxt Bakı mötəber beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.

Yüksek qürur hissə ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalılmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Öləke Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünlümüş iqtisadi siyaset və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyevin siyasi irləridir.

Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irləsinə nəzarə salarkən Uinston Çerçilin sözərini xatırlatmaqla olar: "Dövlət xadiminin siyasetçidən fərqi ondadır ki, siyasetçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəslə düşünür".

Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən Ümummilli Liderimiz Heydər Əliyev ədliyyə orqanlarının həmişə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görmüş və bu sahəni diqqətdə saxlamışdır.

Bu gün tam əminliklə söyleye bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

**İnqilab QULİYEV,
Cəbrayıl rayon qeydiyyat şöbəsinin reisi**



Seymur ailənin ilk övladı olduğundan valideynləri Elsever ve Gülnarə onun qarasına uçurdular, hər cür qayğısını çəkib əzizləyirdilər. 1993-cü ilin 14 aprelində Uca Yaradan ailəyə 2-ci oğul payını da bəxş etdi. Seymourun adına yaraşdırıb (uyğunlaşdırıb) onun adını da Teymur qoymuşdular. Beləcə, gənc ailədə Seymour və Teymur adlı iki oğul övladı böyüyürdü. Ancaq Seymour elə uşaqlığından ailədə özünü böyük qardaş kimi aparır, yaşından asılı olmayaraq böyükələr məxsus təmkinlilik, qayğıkeşlik hissələri nümayiş etdirirdi. Seymour gözünü açıb Binaqədi rayonunu, Rəsulzadə qəsəbesini görmüşdü. Ancaq ağılı keşən vaxtlardan öyrənib-bilmışdı ki, babası Teyfur kişi və nənesi Suğra xanım 1972-ci ilde atası Elsevər 1-ci sinif bitirəndən sonra Cəbrayıllı Məzrə kəndindən köçüb Bakı Şəhərində yaşayırlar. Atası Elsevər isə 1990-ci ilin 5 oktyabrında öz dayısı qızı olan və o vaxtlar Cəbrayıllı Mahmudlu stansiyasında yaşayan Allahverdiyeva Gülnarə Xəlil qızı ilə ailə həyatı qurub. 1993-cü ildə isə anasının ailəsi doğma Cəbrayıldan məcburi köçkünlərə düşübələr. Yaşa dolduqca doğmalarının yurd nisgili ilə yaşıdlılarını, yurd həsrətiley dünəydan ködüklerini görən Seymour Mahmudov öz daxili aləmində bunu kişilik qüruruna sığdırıbilmirdi. Ona görə de qisas almaq, yurduya yağı pəncəsindən qoparmaq barədə fikir-xəyal eləyirdi. Onu da bilirdi ki, torpağı, yurdunu vətənin qeyrətli, mübariz oğulları almalıdır. Bu məntiqlə də özündəki fiziki gücün formalaşdırmaq üçün idmanla, güleşlə məşğul olmağa qərar verdi. Bir sıra yarışlarda özünü sınadı, uğurlar qazandı. Artıq özünü düşmən qarşısında basılmaz kişi kimi, qəhrəman ər kimi hiss edirdi. Seymour ona görə de heqiqi herbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən vətəne xidmət yolunu seçdi. Bu niyyətə də 2012-ci ilin 14 iyunundan DİN-in Çevik Polis Alayına yazılıdı, serjant rütbəsi ilə xüsusi təyinatlı dəstədə xidmətə başladı.

Leyaqətli, fədakar xidməti müqabılində "10 illik qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olundu. 2020-ci ildə torpaqlarımızın işgalçılardan azad olunmasına çox sevinmişdi. Dədə-baba yurdunu olan Cəbrayıllı artıq azad idi və bəlkə də, ürəyində doğma yurdla bağlı planlar da qurmuşdu. Ancaq separatçıların herdən atəşkəsi pozmaları, Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin hələ tam nəzarətimizə keçməməsi de Seymouru narahat edirdi. Düşmənin kapitulyasiya aktına imza atandan sonra da həyəsizliq etməsi, azığınlaşması onu varından yox edirdi. Ürəyində onlara bu azığınlıqlarına görə axırıncı qulaqburmazı verməyin zəruretini düşünürdü. "İlan ildiz görəməsə olmaz" məsələmizdəki kimi, bu mələn düşmənə sonuncu öldürəcü zərbəni vurmaq barədə yollar fikirləşirdi. Ali Baş Komandanımızın da bəyanatlarından anlayırdı ki, düşmən xoşluqla yola gəlməsə, onu zorla yerində otuzdurmaq lazımdır. Buna görə də belə bir məqamın gəlməsi anını gözləyirdi Seymour. Düşmənin fasılələrlə töretdiyi terrorun, atəşkəs rejimini pozmasının qarşısını almaq məqsədilə ordumuzla yanaşı, xüsusi təyinatlı polislərimiz də möhkəmləndirilmiş iş rejimi

Mahmudov Seymur Elsevər oğlu 1991-ci ilin 12 iyulunda Bakı şəhərində dünyaya göz açmışdı. 1997-2008-ci illərdə Bakıda 246 sayılı məktəb-liseydə orta təhsil almışdı. 2009-cu ilin oktyabrında əsgəri xidmətə yollanmış, Zaqqatala rayonunda sərhəd qoşunlarında xidmət göstəmiş və 2011-ci ilin martında ordudan tərxis olunmuşdu.

ARZULARINI VƏTƏNƏ QURBAN VERƏN POLİSİMİZ



mində idilər. Separatçı qüvvələrin dərsini vermək məqsədilə Seymour Mahmudovla birgə bir qrup polis əməkdaşımız ən təhlükəli mövqelərə yollanmışdır.



Həmişə olduğu kimi, bu dəfə də bizimlə açıq döyüşə girməye cürəti çatmayan ermənilər yene tülkü sıfətlərini göstərdirilər: Xocavənd rayonu ərazisindəki yola ağır partlayıcı maddə - mina qoydular. Seymour polis maşınıyla həmin ərazidən keçəndə namərdüşmənin yola qoyduğu partlayıcı qırğunun partlaması nəticəsində yeddi nəfər polisimiz şəhid oldu. Sentyabrın 19-da 7 nəfər polisimizin minaya düşməsi ilə həlak olan 7 nəfər polisimizdən biri de Seymour idi. Düşmənin azığınlaşmasının növbəti bir forması idi bu. Artıq həddini aşan bu həyəsizliğin qarşısını almaq lazımdı. Bu səbəbdən 20 sentyabrda Ali Baş Komandanın göstərişi əsasında ordumuz düşmənin separatçı ünsürlərini məhv etmek üçün Qarabağda antiterror əməliyyatına başlanıldı. 2-ci Qarabağ müharibəsinə 44 gündə sarsıcı zərbe ilə düşməni məglub etmişdikse, bu dəfəki antiterror əməliyyatında 24 saat ərzində terrorçulara ağır zərbe endirildi. Bunun nəticəsində sentyabrın 21-də terrorçu qruplaşma ağ bayraq qaldırmaqla təslim oldu. Beləliklə, Xankəndindəki qondarma rejim - Arsax Respublikası süqutu uğradı. Qarabağımızın bütün əraziində üçrəngli şanlı Azərbaycan bayrağı dalğanlaşmağa başladı. Mən deyərdim ki, polis serjantı Mahmudov Sey-

mur Elsevər oğlunun və onun 6 nəfər polis silahdaşının bu yolda şərəflə şəhidliyə ucalmaları uğurlu antiterror əməliyyatının başlanğıcı oldu. Onların da, digər şəhidlərimizin də qisasları düşməndən alındı, onlar bu tam Qələbəmizi cismən görməsələr də, indi onların ruhları şaddır. Vətənimiz özünün azadlığına qovuşdu, qondarma Arsax Respublikasının varlığına son qoyuldu.

Seymur Mahmudovu sentyabarın 20-də böyük bir izdiham son mənzilə yola saldı. Cəbrayıllı rayon icra Həkimiyətinin başçısı Kamal Həsənov öz kollektivi ilə, YAP Cəbrayıllı rayon təşkilatının sədri Arif Fərzəliyev partiya fəalları ilə, rayonumuzdan olan deputat Ceyhun Məmmədov və digər rəsmi və qeyri-rəsmi şəxslər vətənin oğul dediyi övladıyla şərəflə vidalaşırdılar. Onu Binnəqədi rayonundakı Şəhidlər Xiyabanında torpağa tapşırırdılar. Yarım qalan arzularını vətən yolunda qurban verdi cəsər polisimiz Seymour Mahmudov.

Cəbrayıllı rayon icra Həkimiyətinin emekdaşı Sənan Nəriman oğlu Əsədovun qohumu olduğundan, mən şəhid Seymour Mahmudovun yaşadığı ünvana onunla getmişdim. Atası Elsevərlə, qardaşı Teymurla görüşdük - söhbətləsdik.

Dərd acı, itki ağır idi. Atası Seymourla bağlı xatirələrini dile gətirdi, oğlum haqq yolunda qurban getdi. Gözənləmədən, qəfətən oldu onun gedisi. Evlənməyini isteyirdik. Bir dəfə söz açdım, evlənməyindən səhəbat saldım bu yaxınlarda. O da elə bil şəhid olacağını bilirmiş kimi dedi ki, qoy gedim, qayıdib gələrəmə, səhəbet edərik dedi. Çok ailəcanlı idi. 11 il idi ki işleyirdi, aldığı maaşı bir kəlme də olsun demədən gətirib eve verərdi. Mən ondan yana həmişə narahat idim, elə bil haçansa onu itire biləcəkmiş kimi həyəcan keçirirdim. Zəng edərdim bir az evə gec gələn kimi ki hardasan. O da narahat olma, gəlirəm deyərdi.

Qardaşı Teymur da Seymourun təbəeticə sakit, böyüye hörmət edən, düzlük tərefdarı olduğundan danişdi. Dedi ki, mən ondan 2 yaş kiçik olsam da, mənim evlənməyimi istədi. Mənim Medina adlı bir qızım da var. İndi də fikirləşirdik ki, onun toyunu edək. O da vətən yolunda qurban getdi... - deyib qəhəsiləndi.

Atanın, qardaşın bu nisgili sözləri məni də qəhəre böğdü:

**Könlü alınmayanım,
Taxtı salınmayanım.
Əzrayıl səni sevdı,
Toyu çalınmayanım.**

Məkanın cənnət olsun, Seymour qardaşımız!

Şakir Əlif oğlu ALBALIYEV

Şahmat turniri keçirilib



Oktyabrın 7-də Sumqayıtdakı Şahmat məktəbində 1-ci Qarabağ müharibəsi şəhidi Söhrab Əhməd oğlu Məmmədovun xatirəsinə həsr olunmuş şahmat yarışı keçirildi.

Şəhidlərin xatirəsi bir deqiqəlik sükütlə yad edildi.

Açılış üçün ilk söz Abşeron - Xızı Regional idman və Gənclər İdarəsinin reisi Rüfət Mahmudzadəyə verildi. Dünya idman ölkəsi olaraq tanınan ölkəmizin idman şərəfini qorumaq üçün həmişə çevik, savadlı gənclərin rolundan danışan Rüfət müəllim bu yarışın iştirakçılara da uğurlar arzuladı.

Cəbrayıllı RİH-nin Dağtumas kendi inzibati erazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Mahmudov, yarışın keçirilməsinin təşəbbüskarı və turnirin təşkilatçısı olan 1-ci dərəcəli şahmatçı, qazi Rasim Ağaqlulu oğlu Eyvazov, Söhrab Məmmədovun komandırı olmuş Sevindik Məmmədov, Söhrabın qardaşları Vahid və Malik çıxışlar edib, turnirin gedişinə uğurlar arzuladılar.

Yarış iştirakçıları arasında püşkatma keçirildi və yarışda şahmatçılar şahmat taxtası arxasında bacarıqlarını nümayiş etdirdilər. Gərgin və obyektiv mübarizə şəraitində həyəcanlı dəqiqələr başlandı və bir neçə saat davam etdi.

Yarışın nəticələrinə görə oğlanlar arasında 1-ci yerə Yunis Mahmudzadə, 2-ci yerə Rüstəm Rüstəmov, 3-cü yerə Allahverdi Həmidov layiq görüldürlər.

Qızlar arasında isə 1-ci yer Leyla Rzalı, 2-ci yer Nurən Nuriyeva, 3-cü yer isə Selcan İsmayılovə üçün təmin etdilər.

Sonda mükafatlandırma mərasimi oldu. Qaliblər Fəxri Fərمانlarla, pul mükafatları ilə mükafatlandırıldılar.

Şakir ALBALIYEV






Asifə Əfəndi (Sevit) Hüseyn qızı 1981-ci ildə Cəbrayıllın Böyük Mərcanlı kəndində doğulub. BDU-nun filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Tərcüməçi - publisistdir. Rus və türk dillərindən elədiyi tərcümələri əsasında onun "Dahilər və eşqləri" ("Xan" nəşriyyatı, 2021) adlı kitabı araya-ərsəyə gəlib. Tərtibçiləri Özcan Erdoğan və Asifə Əfəndidir.

Dahilər və eşqləri - əks qütbələr

Kitabın məzmunu ilə bağlı annotasiyada yiğcam məlumat verilib: "Öz sənətində uğur qazanan, bununla da dünya şöhrətinə yetişən insanların şəxsi həyatı həmişə maraq dairəsində olub. Dahilərin yaradıcılıq üsulları, həyat tərzi, ailə həyatı, xüsusilə sevgi macəraları onların pərəstişkarları üçün yaradıcılıqları qədər maraq kəsb edib. Bu kitabda hər kəsin tanıdığı yazıçı, şair, rəssam, filosof və elm adamlarının sevgi macəralarından, bu cür münasibətlərin həmin insanların yaradıcılığına buraxdığı təsirdən bəhs edən yazılar toplanıb".

Bu cümlələr kitabın məzmununu ehtiva edir. Burada 10 nəfər tanınmış siymanın həyatı yaşadığı eşq macəraları fonunda təqdim olunub. Bariş Behramoğlu: "Viktor Hüqonun qadınları", Çiyədem Sezer: "Zigmund Freyd və qadınlar", Emel İrem: "Pərvanəyə dönen işiq - Höte", T.Baki Avhan: "Nitsşenin qırmançı", Aziz Kamal Hızıroğlu: "Kainatın, musiqinin, qadınların sehri və dahi Eynşteyn" və başqa bu kimi ocerkləri gözden keçirmək oxucular haqlarında bəhs açılan dahi insanların həyat yolu, məişətini və ailədəki mövqeyini öyrənə bilərlər.

Dahiləri adı insanlardan seçdirən - fərqləndirən de onların fərqli düşüncə tərzinə, dünyaya, həyata, insanlara münasibətinə görə qeyri-adı tipdə olmalarıdır. Bir də ki, kitabın ad seçimi çox maraqlı və həm də uğurludur. Dahilər və eşqləri. Bir qütbədə dahilər, digər qütbədə isə onların eşqləri ifadələri, bəlkə də deyərsiniz ki, həə, burda nə var ki?! Dahilərin özlərinə məxsus eşqlərin dən söhbət gedir dəa burda. Yox, dahilər və onların eşqləri mahiyətcə bir yuvaya girsələr də, yəni burda dahi insanların həyatı ilə eşqləri bölünməz olmaqla vəhdətdə verilsə də, burda başqa - ağlagəlməz bir nüans da var. O nədir? Dahiliklə Eşq anlayışları bir araya sığmırlar. Nəyə görə? Bilirki, hər şeyə elmlə, biliklə, ağılla, düşüncəylə, zəka ilə nail olmaq olar. O da ki, dahilər xas ümdə keyfiyyətdir. Ancaq bircə Eşqi (könlü) ağılla, zəkayla almaq mümkün olmur. Bu məntiqdən boylananda Dahiliklə (dahilərlə) Eşq arasında bir uçurumun - qarşılurma səviyyəsində əks qütbələrin dayandığını görərik. Demək, dünyani ağılla, düşüncəyle fəth edən alımlər - dahilər üçün könülləri bu yolla fəth etmək, ələ almaq olmaz. Eşq könlə (ürək) sevdasıdır ki, çox vaxt da insanın ağılı-beyni ilə duyğusu (istəyi-ürəyi) bir-biri ilə zidd qütbədə dayanır. Ağlı əmr edən ürək yox deyir, ürəyin



istədiyini ağılı qəbul etmək istəmir və s.

Dahilər də ta M.Füzulidən üzü bəri eşqin sırrını aça bilməmişlər. Eyni zamanda bu sahədəki axtarışlarının nəticələrini (əslində nəticəsizliyi) öz əsərlərində ifadə etmişlər. Maraqlıdır ki, bu kitabda bəhs edilən dahilərin eşq, qadın, sevgi və s. barədə maraqlı kəlamları da oxuculara təqdim olunub. Misal üçün, V.Hüqo ilə bağlı yazıda onun aşağıdakı kəlamları özünə ayrıca yer almışdır: "Biz səs-küylə doğulur, susqun şəkildə ölüürük. Bizim öhdəmizə düşən gülüşlə yaşamaqdır". "İnsanın siması daim onun daxili dünyasını əks etdirir". "Aqlamaq üçün mütləq gözdən yaş axmalıdır? Dodaqlar gülərkən insan ağlaya bilməzmi?". Əslində bu fikirlər həyat haqda fəlsəfi düşüncələri əks etdirməklə belə bir döha sahibinin ailə həyatındakı mövqeyini də öyrənib-bilməyə oxucuda maraq oyadır.

Eləcə də Z.Freydlə bağlı verilmiş ocerkdə onun qadın, həyat haqda dahiyanə fikirləri oxuculara ayrıca təqdim olunub: "Qadınları anlamaq üçün bir labirint düz yola çevirmək lazımdır". "Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırılmalarına qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: "Qadınlar nə istəyir?". "İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb". Burada birbaşa Eşqlə, qadın dünyası ilə bağlı maraqlı felsəfi düşüncələr adamı düşünməyə vadərdir.

Maraq dolu dünyamızda bütün zamanlarda maraqlı olan dahilər və eşqləri hər kəs üçün eyni dərəcədə maraqlıdır. Asifə Hüseyn qızı Əfəndiyevanın (Asifə Əfəndi) tərcüməsi əsasında işiq üzü görən "Dahilər və eşqləri" kitabı bu baxımdan çox təqdirəlayıqdır, əziz oxucular! Oxumaqla marağınızı ödəyin.

Şakir ALBALIYEV

Məclis quracağam...

Yazı stolumun üstündə indi də çoxlu kitablar var. Burada, Bakıda yaşadığım vaxt almışam onları. Heyat yoldaşım da müəllim olduğundan kənddəki 4 otaqlı evimin bir otağı kitabla çox dolu idi. Lap kitabxanaya oxşayırdı. Tapılmayan bəzi kitablar da orada tapılmışdı. Erməni vandalları 1993-cü ilde kəndimizi qəfil mühasirəye saldıqından biz ancaq güclə öz canımızı qaçırdı bildik. Hər şeylerimiz kənddə qaldı. Nə yaxşı ki, özümüz əsir düşmədik orada...

İndi vaxtdan 30 il keçib, amma o illerde bize vurulan yaralar hələ də sağalmayıb, yarası davam edir...

Bakıda da yaşadığım günlər ərzində yazı stolumun arxasına hər dəfə keçəndə o kitabların içərisində bir kitab diqqətimi həmişə çox cəlb edir. Dərhal da onu əlimə alıb oxuyanda kitabın birinci səhifəsində çox səliqə ilə yazılmış bir avtoqraf diqqətimi çox çəkir özünə, ayrıla bilmirəm ondan...

"Hörmətli Bəhram müəllim, gün o gün olsun ki, müharibə tezliklə qələbəmizlə sona çatsın. Cəbrayıllı da başqa rayonlarda birlikdə geri alınsın. Sarıcallıda, sizin həyətdə bir sazlı-sözlü məclis quraq dost, tanışlarla birlikdə. Bir doyuncu deyək, gülək, sevinək orada, sizin həyədə..."

İmza: Zəlimxan Yaqub, 16.02.1998-ci il,

Muğan qəçqinlər qəsəbəsi, Sabirabad rayonu, Şəhriyar kəndi

Doğrusu, bu cümlələri hər dəfə oxuduqca xəyalım bir anlıq keçmişə, 1993-cü ilin avqust ayına qaydır. Həmin qanlı-qadılı günlər, kəndimizin erməni cəlladları tərəfindən qəfil güllebaran edilməsi, əliyin, dinc əhalinin isə öz ata-baba yurdlarından perik salınması canlanır. Düşmən əlindən güc-bəla ilə qaçıb Xudafərin körpüsüne pənah aparmağımız, orada çəkdiyimiz zillet, heyecanlı anları xatırladıqca gözlərim yaşıla dolur. Çox çətinliklə İrana keçmeyimiz, orada bir neçə gün qalıb, sonra İmisi rayonuna gelib, oradan da Sabirabada keçmeyimiz, ordakı kənd məktəblərinin birində məskunlaşmamızı heç unuda bilmirəm... Muğanda qəçqin qəsəbəsində açılmış 12 sayılı Cəbrayıllı orta məktəbinde müəllim işləməyimizi, həmin illerdə çəkdiyimiz əzab-əziyyətləri heç unuda bilmirəm. Həkk olunub o illər ən unudulmaz illər kimi qəlbime. Hər səher yazın çox yağışlı, yayın isti, payızın soyuq, qışın isə çox sərt, şaxtalı-qarlı günlərində çox çətinliklə məktəbə gedib-gelməyimiz, yolboyu "Yəqin gələn il evimizə qaydırıq, Allah qoysa"- deyib bir-birimizə xeyli təselli verməyimiz heç unudulası deyil. Bu acı xatırələr möhürünlənib qəlbimizə. Hər gün, hətta hər an acı-acı xatırələr qəlbimizdə... Hələ də o çətin, bir-birindən fərqlənən illeri, ayları, günləri unutmaq mümkün deyil heç vaxt...

Hər dəfə o iztirablı, məşəqqətli günləri xatırladıqca qəher məni boğur, göz yaşaları lap selə dönür. Doğrudan, həyat qəribəliklərə çox doludur, həqiqətən... İnsan heç vaxt bilmir ki, başına nələr gələcək sonralar... Tez-tez yada düşür, xatırələr, o illər...

Muğanda yaşadığım illər ərzində bir-birindən çox maraqlı, yaddaşalan çox maraqlı hadisələrin de canlı şahidi oldum. Qürbətin nə demək olduğunu, onun insan qəlbini, mənəvviyatına necə dərin təsir etdiyini bir daha dərinlənən duydum. Orada çox məhrumiyətlərə üzəlləşən də, xoşbəxtlikdən ümidişimiz heç qırılmadı, üzülmədi, əksinə, daim onlar ildə-ile gəyərəmeye başladı. Hətta məktəbdə işləyərkən bəzi müəllim yoldaşlarının tez-tez söhbət zamanı necə ümidsiz danışığının şahidi olmuşam. Hətta "Bəhram müəllim, yaman qorxuram, torpaqlarımız alınmayacaq. Biz də bu çöllərdə ölüm qalacaq" - deyənlərə həmişə xeyli ürək-direk verib demişəm: - "Qorxmayın, səbri olun, tezliklə torpaqlarımızı geri alacaqıq. Düşmənə ağır zərbələr vurub, onun belini sindiracaqıq. Siz buna tam

əmin olun. Amma çox tələsmeyin, hər şeyin öz vaxtı var. Səbri olun, tələsmeyin. Türk oğulları həmişə düşmənə ağır zərbələr vurub, ondan öz qisasını alıb. Bunu tarix sübut edir. Siz də bir az səbri olun. Qayıdış gününü de görəcəksiniz, Allah qoysa o torpaqlarda yenə yaşayacaq, əkib-becərcəksiniz".


İndi həmin söhbətlərdən uzun illər keçib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi artıq şanlı qələbəmizlə başa çatıb. Vətənimizin cəsəretli, qeyrəti er oğulları yağı düşmənə 44 gün ərzində çox ağır zərbələr vurub, doğma torpaqlarımızı işğaldan azad etdilər. Quduz düşmənin belini sindirib qisaslarını aldılar. Düşmən tapdağı altında 30 il qalan torpaqlarımız işğaldan azad edildi. Torpaq həsrətli qələblərdəki yalara çarə tapıldı. Sağaldı vətənimizin qəlbindəki uzun illər qalan yarası. Bitişdi onun ayrılmaz parçası. Çaldığımız möhtəşəm qələbə sinq qələblərde sevinc-fəreh hissini dəniz kimi coşdurdu.

Çalınan, tarixdə görünməmiş bu böyük möhtəşəm qələbə, rayonlarımızın geri alınması münasibəti ilə mənə zəng vurub məni ürəkdən təbrik edən müəllim dostlarımı fərqli deyirəm:

- Əziz ayri-ayrı rayonlarda, müxtəlif ünvanlarda yaşayan müəllim dostlarım. Məne göstərdiyiniz böyük diqqətə və qayğıya görə sizlər öz sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allah qoysa sağ-salamat qayıdaq kəndimizə, sizin hamınızı qonaq dəvət edəcəyəm. Öz qapımda, 30 il əyəgim dəyməyən həyətimdə bir böyük məclis quracağam. Özü də sazlı-sözlü bir məclis. Axi, mən yaxın dostum, Xalq şairi Zəlimxan Yaquba da bu barədə Muğanda söz vermişəm. O, bizimlə - qəçqinlər 1998-ci ilde görüşə geləndə Muğanda söhbət zamanı ona demişdim. İndi Allaha çox şükürələr olsun, xalqımız yağı düşmən üzərində böyük qələbə çalıb. Ölkəmizin indi hər tərəfində sevinc-fəreh hissə aşıb-dasıdır. Düşmənین burnu bərk ovulub. Qəm, kədərə son qoyulub. Hər tərəfi sevinc, fəreh bürüyüb. Yurd-yuva həsrətli sinq könüllərə də həsret qalmayıb. Çalınan böyük zəfer qələbləri çox sevindirib, könülli dilləndirib... hər tərəfi zəfer, qələbə müjdəsi bürüyüb. Mən də bu qələbədən hədsiz dərəcədə sevinərək qərara gəlmişəm ki, kəndə gedəndən bir neçə gün sonra öz həyətimdə sazlı, sözlü bir məclis quracağam.

Unudulmaz dostum, gözəl insan, Xalq şairimiz Zəlimxan Yaqub orada olmasa da, onun böyük şəklini də məclisimizin baş tərəfindən asacağam. Kitablarını da stolun üstüne düzəcəyəm. Qoy onun da ruhu şad olsun. İndi o işqli dünyada olmasa da, ruhu yene biz dostları arasındadır. Axi onun bir qrup görkəmli şəxslərle Sabirabad rayonundakı Şəhriyar fin evində yaşayan qəçqinlər 1998-ci ilde görüşü zamanı yiğincəda çox həyəcanla bize ürək-direk verib dediyi söz artıq həqiqət olub. Qələbə, zəfer günü xalqımıza qismət olub. Biz bu Qələbəni böyük təntənə ilə qeyd etmişik.

Bu gözəl günün, möhtəşəm qələbənin xalqımıza verilməsinə, bəxş olunmasına görə çox sağ olsun möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız. Yenilməz, sarı silməz xalqımız. Müzəffər Ordumuz. Bir de bizə daim arxa-dayaq olan böyük türk qardaşımızla səmimi six birliyimiz. Qoy bu birliyimiz daim əbədi, yenilmez və sarsılmaz olsun! Qələblərimiz həmişə sevincə, fərqli dolsun!



Bəhram SARICALLI,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü



rix-diyarşunaslıq Muzeyi və onun işçiləri haqqında da cəsarət, ürkək söyləyirəm. Muzeyin xilaskarı olan muzeyin sabiq direktoru filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı muzeydə olan daşınar əşyaların eksəriyyətini mənfur ermənilərin caynağına düşməkdən xilas elədi. İndi bu muzey Bakıda İstiqlal Muzeyinin binasında fəaliyyət göstərir. Tariyel müəllim təqəüdə çıxıqlıdan sonra bu posta muzeyin fəal, çalışqan və təcrübəli əməkdaşı olan Aytən xanım sahib çıxbı. Zərif cinsin nümayəndəsi olan Aytən Fətullayevanın bu məsul vəzifəyə sahib çıxmağı halal haqqıdır, özü də belə bir işin altına girmek insandan bacarıq, qoçaqlıq, vətənpərvərlik, fədakarlıq tələb edir.

Aide ve Aisə adlı qızları var. Burada diqqətimi bir məqam da özünə çəkdi: Aytən xanım 1990-ci il-dən muzeydə bələdçi kimi işe başlayıb. O vaxtdan 33 il keçir. 33 il bir qərinədir. Deməli, Aytən Fətullayeva bir qərinədir ki, muzeyşunas kimi çalışır. Xeyli vaxtdır. Bu müddət ərzində o, muzey bələdçisi kimi də, fond müdürü kimi də yüzlərlə zəvvara muzey əşyalarının dilini açıb danişdırıb, tariximizin müxtəlif çağlarının maddi sübutu olan eksponatlarını tamaşaçıların gözündə canlandırıb. Bu da vətənpərvərlik duyusunu aşılamaqdır əslində. Çünkü xalqımızın bu zəngin maddi-mədəni irsi olan muzey əşyalarını təqdim etmək bir hünərdir, tamaşaçılarda vətənə və

Muzeyşunas tarixin dilini biləndir

Bir dəfə tarixi mövzuda bir səhbət danişirdim. Mənə qulaq kesilənlərdən biri səhbətə o qədər aludə olmuşdu ki, birdən özündən ixtiyarsız qəflətən mənə qayıdış soruşdu ki, sən o vaxtlar var idin? Yəni demək istədi ki, sən o danişdığın hadisələrin şahidi olmuşsan ki? Yəqin ki, tarixi hadisələri danişığında elə real, canlı təsvir etmişən ki, həmin məni dinləyən şəxs özündə belə bir əminlik hissi oyadıb ki, mən şahidi olduğum hadisəni danişram. Mən o adamə sarı baxıb, bir söz demədən səhbətimi davam etdirdim.

İndi o məqamı hərdən xatırlayıram və düşünürəm ki, burada iki məqam var. Yəni bu epizoda iki yönən yanaşmaq olar: biri, sual verəni qınamaq olar ki, bəyəm tarixçilər tarixi hadisələri görüb danişırları? Əlbəttə, öyrənib-bildiklərini bizlərə çatdırırlar. İkincisi, bu suali doğuran amil danişanın hadisələri təbii təsvir edə bilməsindən asılıdır, demək, tarixdən bəhs açan şəxsin hadisələri inandırıcı şəkildə təqdim edə bilmək bacarığıdır.

Fikirləşirəm ki, əsl tarixçi elə tarixi hadisələrin içinde olubmuş kimi canlı və inandırıcı tərzde tarixdən bəhs açmalıdır. Tarixdən elə səhbət eleməlidir ki, danişdılarnı dinləyənə təlqin eləməyi, aşılamağı bacarsın. Səhbət açlığı antik dövrün, qədim dövrün, orta əsrlər dövrünün, müasir tarixin ab-havasını ruhunda daşımala və danişığında yaşatmalıdır.

Ta qədim zamanlardan üzü bu yana tarixdən bize maddi sübut kimi miras qalan əşyalar - tarixi eksponatlar da vardır ki, bunlar da muzeylərde qorunub saxlanılır və zəvvarlara nümayiş olunur. Bu mətiqdən düşünəndə muzey işçisi olmaq tarixin dilini bilmək anlamına gəlir. Çünkü hər biri müəyyən tarixi dövrlə yaşış olan eksponat həmdə o dövr tarixinin izinden soraq verən əşyadır. O əşya haqda melumatı çatdırıran muzeyşunas isə tarixin sırlarından agah olmalı, eksponatı tarixin yaşış kimi danişdırmağı bacarmalı, eksponatın özünü dilləndirməlidir. Bu mənəda muzeyşunas bəhs açdığı tarixi dövrən - qədim zamandan qonaq gəlmış adam təsiri oyatmalıdır.

Mən muzey işçilərinə həmişə həsəd aparmışam, onlara möcüzə kimi baxmışam. Elə zənn etmişəm ki, onlar qədim dövrün insanları olaraq bizim zəmanəmizə qonaq gəliblər ki, bizləri təmsil elədikləri muzeyin əşyaları ilə bağlı məlumatlandırsınlar. Çünkü onları təqdimatında bize muzey əşyaları sanki (onların dilleri vasitəsilə) dil açıb danişırlar. Bəli, muzeyşunas tarixin dilini biləndir; muzeyşunas tarixi eksponatları danişdırır. Muzeyşunasın təqdimatında muzey əşyasi dil açıb danişır.

Bu dediklərimi Cəbrayıl rayon Ta-



Bu keyfiyyətlər hamısı Aytən xanının simasında cəmləşib. Belə ki, 15 avqust 2021-ci ildən muzeyin direktor vəzifəsini üstüne götürəndən bərənən demək olar ki, dayanıqlığı - istirahətliyə olmayıb. O, hər vəchle muzeyin işində canlanma yaradır, vaxtaşırı olaraq mədəni-kültəvi tədbirlər keçirir. Bu tədbirləri o, həm də şəhidlərimizin xatiyesi işığında reallaşdırır. Qeyd edim ki, Aytən xanım özü də 1-ci Qarabağ müharibəsi şəhidi Nureddin Fətullayevin bacısıdır. Özü də təbiətən çox həssas və kövək, duyğusal təbiətə sahibdir. Muzeyə rəhbər təyin olunduğu vaxtdan mən onu həmişə fəal, çalışqan görmüşəm. Məni də həmişə tədbirlərə dəvət edir. Etiraf edim ki, mən onun tədbirlərinin hamısına vaxt edib gələ bilməmişəm. Məndən inciyəntəhər də olub belə olanda. Mən də ona demişəm ki, axı bu tədbirləri çox tez-tez keçirdirsən. Adəmin hamısına gelib iştirak etməyə vaxtı çatmır axı. O da deyir ki, neynim bəs, Şakir müəllim, sakit, hərəkətsiz də dayanıq olmur, işləmək, fəaliyyət göstərmək lazımdır. Düzü, mən ondakı bu qaynar enerjiyə də həsəd aparıram. Ona bu enerjini verən hər şeydən önce, onun vətən təəssübkeşliyidir, fədakarlılığıdır, özünü öz işi uğrunda hələşeyid (hələk-şəhid) eləməyidir. Bəli, Aytən Fətullayevə vəzifə postunda da, iş başında da özünü fəda edir - buna el dilincə, özünü hələk-şəhid elemək deyirlər.

İstərdim Aytən xanımın rəsmi kimliyi ile də oxucuları yiğcam da olsa tanış edəm: Fətullayeva Aytən Məhəmmədəli qızı 1971-ci ildə may ayının 19-da Cəbrayıl rayonunda anadan olub. 1978-ci ildə C.Əhmədov adına Cəbrayıl rayon 1 sayılı orta məktəbənə gedib. 1988-ci ildə həmin məktəbi bitirib. 1989-cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. 1994-cü ildə mədəni-maarrif işçisi, öz-fəaliyyət teatr kollektivinin rəhbəri ixtisasını bitirib. 1990-ci ildən muzeydə bələdçi, 2001-ci ildən muzeydə fond müdürü işleyir, 15 avqust 2021-ci ildən muzeyin direktoru vəzifəsini icra edir.

Şakir ALBALIYEV



Vahid Gəldi, Vahid Getdi...

O, ruhən, qəlbən, bütün varlığıyla müəllim idi, əsl ziyanı idi. Bütün mənəli həyatını təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdi. Sevimli həyat yoldaşı Sevil müəllimin vaxtsız vəfatından sarsılmışdı, heç cür özünü ələ ala bilmirdi. Axi həyatın

keşməkeşli yollarında, xüsusi köckünlük illərində Sevil müəllim ona, o da Sevil müəllimə arxa, dayaq olmuşdu. Tale onu və ailəsini Beyləqan rayonunun Gödəklər kəndinə gətirib çıxarmış, həmin kəndin məktəbində çalışaraq üç övlad böyütmüşdülər. 2007-ci ildə el-obadan ayrı düşməmək üçün Biləsuvar rayonu ərazisində sahnəmiş Cəbrayıl kökünlə qəsəbəsində məskunlaşmış, burada da müəllimlik fəaliyyətlərini davam etdirmişlər. Çoxlu sayda yetirmələri var.

Qarayev Vahid Hacı oğlu 1951-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində, qabaqcıl təsərrüfat işçisi, iki dəfə Qırımızı Əmək Bayraqı ordenli Hacı Qarayevin ailesində dünyaya göz açıb. 1965-ci ildə Minbaşılı kənd səkkizlilik məktəbini bitirib. Təhsilini M. Qorki adına qəsəbə orta məktəbində davam etdirib. O, 1968-1969-cu tədris ilində Minbaşılı kənd orta məktəbində şagird birlili təşkilatının sədri, 1969-1970-ci illərdə kitabxanaçı, 1970-1971-ci illərdə isə laborant olaraq fəaliyyət göstərmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1975-ci ildə həmin ali təhsil müəssisəsini bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. Qiyyabi təhsil almaqla 1971-ci ildən 1977-ci ilə kimi Minbaşılı orta məktəbində ixtisası üzrə müəllim işleyib. 1978-ci ilin sentyabr ayından 1980-ci ilin avqust ayına kimi Cəbrayıl Rayon Xalq Maarif Şöbəsi yanında Metodkabinənin müdürü vəzifəsinə irəli çəkilib. 1980-1987-ci illərdə Daş Veysəlli kənd orta məktəbin direktoru olaraq əmək fəaliyyətini davam etdirib. Köckünlük illərinə qədər müəllim olaraq fəaliyyət göstərib. 1994-2007-ci illərdə Beyləqan rayonu Rövşən Əliyev adına Gödəklər kənd orta məktəbində müəllim, direktor işleyib. Əmək fəaliyyətini Bileşəvər rayonu 10 sayılı Cəbrayıl kökünlə qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayonu Dəmşalaq kənd tam orta məktəbində başa vurub...

Vahid müəllim çox qayğılaş, həssas bir insan idi. Həmişə onun qayğılı, səmimi münasibətini hiss etmişəm. Müəllimim olmasa da, onu həmişə özümə müəllim bilmışəm. Onun haqqında keçmiş zamannda yazmaq mənim üçün çox ağırdır. Amma nə etmək olar? Həyatın düzəni belədir. Gələn bir gün gedəcək. Xoş o insana ki, ondan sonra xoş xatirələr qalacaq. Vahid müəllimlə bağlı xoş xoş xatirələr kimi...

Ruhun şad, məkanın cənnət olsun, Vahid müəllim! Cismən bizlərdən ayrılsan da, ruhən bizlərlə sən!

Ruhuna hörmət və ehtiramla:

HİDAYƏT SƏFƏRLİ



İtkin şəhidlərimiz

Cismi də ruhu kimi torpağa gömülülmədi...

Vahidin atası Balaca kişi əslən Yarəhmədli kəndindən olsa da, Cəbrayıł şəhərinin mərkəzində yaşayır. Həyat yoldaşı Minə Xasay qızı ilə özlərini dünyanın ən xoşbəxt, bəxtəvər bəndələrindən hesab edirdilər. Niyə də hesab etməyəyidilər axı? Rayonun mərkəzində ev-eşikləri, oğul-qız sarıdan da Uca Tanrı paylarını vermişdi: Vahid, Vaqif, Zahid adlı 3 oğul, Vəfa adlı 1 qız övladları vardi... "Övladlarının qarasına uçurdular" - şad-xürrəm bir ailə həyatı yaşayırılar. Tifağı dağılış ermənilər olmasaydı, bu xoş növraqı kim poza bilərdi ki... Mənfur qonşularımız torpaqlarımıza diş qıçayıb, ata-baba yurdumuza hücum çəkəndə vətənimizin qeyrətləi oğulları silaha sarıldılar. Balaca kişi ilə Minə xanımın ilk övladları olan Vahid Əliyev də vətənin müsəlləh əsgəri kimi torpaqlarımızın azadlığı uğrunda haqq savaşına qoşuldu...

Vahid Balaca oğlu Əliyev 16 aprel 1970-ci ildə Cəbrayıł şəhərində anadan olmuşdu. 1977-1985-ci illərdə Cəmil Əhmədov adına Cəbrayıł şəhər orta məktəbin 8-ci sinfini bitirmişdi. 1988-ci ildə Sarıcılı kənd 131 sayılı texniki peşə məktəbini dülger ixtisası üzrə bitirmişdi. 1988-1990-ci illər sovet ordusunda Arxangelsk vilayətində xidmətdə olub. 1 sentyabr 1990-ci ildə Gəncə şəhərində 37 sayılı texniki peşə məktəbine daxil olub və 24 iyun 1991-ci ildə 5-ci dərəcəli usta köməkçisi ixtisası üzrə tam kursu bitirmişdir. 1991-1992-ci illər Cəbrayılda 6 №-li seyyar mexanikləşdirilmiş dəstədə işləmişdir.

Mənfur qonşularımızın azgınlaşdığını və quduz it kimi üstümüze hücum çəkdiyi ni görən Vahid Balaca oğlu Əliyev valideynləri razı ol-

Vahid sovet ordu-sunda qulluq edər-kən, əsgər yoldaşları arasında cəsa-rəti, ezmkarlılığı ilə xüsusi seçildiyinə görə general A. İva-novun imzası ilə ev-lərinə - valideynləri-nə dəfələrlə təşək-kürnamələr gəlmiş-di. Məhz bu ezmkar keyfiyyətlərini o, milli ordumuzda da ləyaqətlə nümayiş etdirirdi. Elə bu cə-surluğuna görə də son döyüşdə - 11 aprel 1993-cü ildə Ziyarət dağı ətrafindakı Göygədikdə - Göygədik əməliyyatında qrantomiyotçu kimi qorxma-dan döyüslərə atılır. Həmin döyüşdə Vahid düşmənə sarsıcı zərbələr vursa da, son neticədə özü də namərd düşmənin girinə keçir - taleyi

çixmırsa. Belə ki, düşmənle arada qalan neytral ərazidə həlak olan əsgərin nəşini götürmək mümkün olmur və məzəri olmayan şəhid kimi yaddaşlarda yaşayır, onun mezar yeri isə vətən övladları-nın könchlündə, ürəyində olur. İtkin şəhidimiz Vahid Əliyev



...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...


...

...

...



Xoş xatirələrlə yaşayacaqsan...



Rayonumuzun ictimaiyyətinə ağır itki üz vermişdir. 12 avqust 2023-cü il tarixdə qəzeti mizin sabiq baş redaktorlarından olmuş, yazıçı-publisist Sərməst Salma oğlu Seyidəliyev 79 yaşında Bakı şəhərində vəfat etmişdir. S.S.Seyidəliyev 21 oktyabr 1944-cü ildə Cəbrayıllı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə verir, yüksək qiymətlər alıb, sevdiyi ixtisasa qəbul olur.

Sərməst müəllimin 70 illiyi ilə bağlı qəzetimizin 26 dekabr 2013-cü il tarixli sayında "Bir jurnalist ömrü" adlı yazı da vermişdir. Gələn il 80 illiyi olacaqdı və sözsüz ki, bu münasibətlə də onunla görüş keçirəcək, yazacaqdıq. Ancaq ömrün vəfəsizliyi, dünyanın faniliyi bele bir görüşə imkan vermədi. Çox heyf ki, biz onunla bir daha canlı mürsəhib kimi görüşə bilməyəcəyik.

Gülərəz, xoş siması var idi Sərməst müəllimin. ondan geridə isə saysız-hesabsız jurnalist yazıları, xatirələr qaldı bizlər...

Ömrünün 40 ilindən çoxunu qəzetçiliye, mətbuata həsr eleyən Sərməst Seyidəliyev hələ orta məktəbdə oxuduğu illerdən yazıya-pozuya maraq göstərər, doğma qəzetimizlə əlaqə saxlayar, yazılar verərdi. Bu həvəs idi onu jurnalistika sənətinə bağlayan, jurnalist peşəsinə yiyələndirən. O, tələbəlik dövründə respublika mətbuatında da çıxışlar edərdi. "Kommunist", "Azərbaycan pioneri", "Sovet kəndi" və başqa qəzetlərdə imzası görünürdü. Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Sərməst müəllim "Xudafərin" qəzetində korrektorluq vəzifəsində başlamaqla məsul katib və baş redaktor vəzifələrinən əziyyətli və həm də ləyaqətli, şərəflə bir yol keçib. Rayonumuzun ictimai-siyasi-ədəbi-mədəni-iqtisadi həyatı ilə bağlı baş verən yeniliklərdən oxucularımızı agah edib. Bundan başqa, o, rayon Partiya Komitəsində telimatçı vəzifəsində de fəaliyyət göstərib. Cəbrayılda Ziyalılar batalyonu təşkil olunanda

orada da könüllü olaraq iştirak edib, Qarabağ müharibəsi veterani idi.

Göründüyü kimi, Sərməst Seyidəliyev rayonumuzun ictimai həyatında yaxından fəallıq göstərib, öz nüfuzu ilə tanınışlıdır.

1993-cü ilin 23 avqustunda doğma Cəbrayılimizdan məcburi köçkündən sonra S.S.Seyidəliyev Bakı şəhərində məskunlaşır. "İnşaatçı" qəzetində bölgə müxbiri, şöbə müdürü, "Günnay" qəzetində xüsusi müxbir kimi çalışmaqla özünün sevimli jurnalist peşəsindən ayrılmır.

Dərd insanı şair (yazar) eleyir deyirlər. Məcburi köçkünlük də Sərməst müəllimi yazar elədi. "Qisas baş tutmadı", "Ömrə bərabər dörd gün", "İtkin qızın təleyi", "Gece yarı qətl" kitablarıyla oxucularıyla görüşə gəldi bu müddətdə. Yaziçi kimi də oxundu, sevildi.

Sərməst Seyidəliyev ictimai həyatda özünə layiqli mövqə tutub sevildiyi kimi, şəxsi həyatında da xoşbəxt insan idi. Həyat yoldaşı Zülfüqarova Mahirə Hüseyn qızı ilə, övladları Elnur, Jalə, Afaq və Ariflə şən, mehriban bir aile həyatı yaşamaq nəsib olmuşdu ona. Cəmiyyətdə də, ailədə də nüfuzlu və sevilən bir insan kimi yaşadı Sərməst müəllim. Bu gün ondan xoş xatirələr və yazdıqları yazıları, kitabları yadigar qaldı bizlərə.

Ailə üzvlərinə başsağlığı! verir, səbir diləyir, Allahdan Sərməst müəllimə rəhmət arzulayıram. Məkanı cənnət olsun deyirəm!

Şakir ALBALIYEV

ELAN

1973-cü il təvəllüdü Cəbrayıllı rayonunun Tinli kənd sakını Əliyev Qorxmaz Əli oğluna verilmiş mühərribə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
**Şakir Ərif oğlu
ALBALIYEV**

Hər vaxtın xeyir, Şakir qardaş! Dünən yazılarına göz gəzdirdim, dedim sabah diqqətlə oxuyaram. Ən birinci məni ANAN haqqında yazdığını yazı özüne cəlb elədi. Həqiqətən də yazı məni mənnən aldı, Allahdan o gözəl nurlu qadına rəhmət diləyirəm, yatdığı yer cənnət olsun, inşallah. Bildiyimizə görə, oxuduğu muza görə həyatda elədiyin əməllərə görə, hətta ürəyində basqasına kin, pislik arzulamadığına görə, ham-



Məkanı cənnətlik ana

nın dərdini, qayğısını çəkdiyinə görə, təmənnasız yaxşılıq etdiyinə görə yeri Cənnətdir.

Pedaqogikada da bu əməller sahibinin adı Şəxsiyyətdir, Qərənfil ana səxsiyyət olub. Uşinskiyinin bir sözü var "səxsiyyət, şəxsiyyət yetişdirir". Sənin o biri bacı-qardaşlarını tanımasam da, sənin timsalında bunu görürəm. Əsl Azərbaycan qadının xas olan bütün keyfiyyətlər Qərənfil anada cəmləşib, övlad sevgisi (bəlkə də bu qəribə fikir kimi səslənər, amma bu dövrde hər ana analıq edə bilmir), ər sevgisi (başının tacı, evinin dirəyi, məsləhət yeri), düşdürücü ocağı doğmalaşdırmaq, övlad, usaq böyütmək, bununla belə torpaq hesrəti çəkmək, qurulu evini, havasını, suyunu qoyub bacısı qızının ocaq saldığı yeri Vətən elemək (bəlkə də o qızı da qəriblikdən qurtarır, sizin ora getməyiniz) - bu keyfiyyətlər hamısı bir nümunədir, o ocaqda böyükən hər bir usaq üçün məktəbdir. Dövrü qədimnən belə deyim var: oğlanlar anaya, qızlar ataya bağlı olur, nəsə qız övladına da deyirlərki, dərdi çəkən olur,

dünyasını dəyişəndə arxasında ağı deyib, onu son mənzilə yola salan olur. Amma sənin timsalında gördüm ki, bu fikir öz əksini tapmır. Sənin ana, ata, bacı, qardaş, gəlinləriniz haqqında doğmalığının, istiliyinin səmimiliyi yazındaca görünür. Mənim yaram agriyır, sənin haran agriyır...həqiqətən də elədi, od ancaq düşdürücü yeri yandırar. Özün də savadlı alımsən, dərk eliyirsən ölümü, ancaq qəbullana bilmirsən, üsyanın budu. Amma nəzərə al ki, hər adam gündə dua da edir, nəsə istiyir Yaradannan, qəbul olanı da olur, olmayanı da. Qərənfil ananın özünün haqq dünyası üçün istədikləri nin hamısını eşidib Yaradan, övlad çıynında gedib (övladı qədər sevdiyi gəlin itirib acısını duyub), buna - yeni ananın dualarının qəbul olmasına həmisə sevin. Heyfsilənmə ki evlənmədim, bunda da bir xeyir var, əlbət! Inşallah, xoş günlər həmişə səninle olsun!

Vəfa NƏSİBOVA-ÇIRAQOVA,
pedaqogika üzrə
fəlsəfə doktoru, BDU-nun
pedaqogika kafedrasının
müəllimi

Təbrik edirik!



Qərənfil Albaliyeva-
ni yüksək balla Bakı
Dövlət Universitetinin
Azərbaycan dili və ədə-
biyyatı müəllimliyi ixti-
sası üzrə filologiya
fakültəsinə qəbul ol-
ması münasibatılə ata-
sı Nağı, anası Aləmzər,
bacıları Zərrintac və
Nuray, əmiləri Şakir,
Əfqan, Fazil, bililəri
Ramilə və Rəna, dayı-
ları Taleh, Şərəf və Ab-
bas təbrik edirlər.

**Təbrikə babası Ata-
man kişi, nənəsi Zərn-
igar xanım da qoşular,
həyatda və təhsildə
bol-bol uğurlar qazan-
masıni arzulayırlar!**



Cəbrayıllı RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Cəbrayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə xanım İbayevaya, atası

**İBAYEV MƏHƏMMƏDƏLİ
HƏBİB OĞLUNUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Cəbrayıllı RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

"Xudafərin" qəzeti baş redaktoru Şakir Albaliyevə, əmisi qızı

**ALBALIYEVA TƏRANƏ
SƏMƏRQƏND QIZININ**

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Cəbrayıllı RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

"Xudafərin" qəzeti baş redaktorlarından olmuş

**SƏRMƏST SALMAN OĞLU
SEYİDƏLİYEVİN**

vəfatından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı verirlər.

Cəbrayıllı RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Mustafayev Hüseyin Ali oğlu, Qafarova Bənövşə Sədi qızı, Abduləzimov Bahadur Gülməli oğlu və Məhərrəmov Elşən Mustafa oğlunun

vəfatlarından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznlə başsağlığı verirlər.

Qəzet Ədliyyə Nazirliyində qeydə alınıb.
CİF 1209641
H/h: 55233080000
kod: 200123
VÖEN: 9900003611
SWIFT kod: AIBAZ2X
Məsələ: AZ37NABZ0135010000000001944
Benefisiarn hesab: AZ27IB4A10100C9443130139112
VÖEN: 8200035441
Ünvan: AZ 1073, Bakı şəh.,
Mətbuat prospekti, 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı.
Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.
Əlyazmalar geri qaytarılır.

Qəzet "Xudafərin" qəzeti kompüter mərkəzində yığılıb, səhifələnib və "Azərbaycan" nəşriyyatında çap edilib.
albalievshakir@gmail.com
albalievshakir@rambler.ru
Sifariş №: 2759
Tiraj: 2000